

Fənn: Nəqliyyatda sığorta**Qrup: 43, 43a, 144**

1. Aviasiya nəqliyyatında yükün zədələnməsinə görə narazılıq bildirilməlidir
 - yükün təhvil verilməsindən 10 gün müddətində
 - yükün təhvil verilməsindən 4 gün müddətində
 - yükün təhvil verilməsindən 14 gün müddətində
 - yükün təhvil verilməsindən 20 gün müddətində
 - yükün təhvil verildiyi gün
2. İstismar müddəti 20 ildən artıq olan avtomobillər üçün istismar müddətinə görə əmsal.
 - 0,75
 - 1,10
 - 1,12
 - 2
 - 1,01
3. Sığorta maraqlarının tənzimlənməsindən asılı olaraq dəniz sığortasının növləri doğru verilməmişdir.
 - fraxtin sığortası
 - kasko sığortası
 - qarqo məhsulları sığortası
 - məsuliyyət sığortası
 - kommersiya risklərin sığortası
4. Sərnişinlər sığortalanmış hesab olunur.
 - Hava, dəmir yolu, su və avtomobil nəqliyyatı vasitələrinə bilet alan vətəndaş gediş zamanı və ya minmə elan edildiyi andan etibarən vağzalda, limanda, stansiyada olma zamanı bədbəxt hadisələrdən sığortalanmış hesab olunur
 - Gediş hüququ verən sənədi olmayan, lakin vağzal, liman, stansiya ərazisində olan əcnəbi vətəndaş sığortalı hesab olunur
 - Liman, vağzal, liman, stansiya ərazisində olan bütün Azərbaycan Respublikası vətəndaşları sığortalı hesab olunur
 - Liman, vağzal və stansiya ərazisində olan bütün əcnəbi vətəndaşlar sığortalı hesab olunur
 - Avtomobildə olan bütün əcnəbi sərnişinlər sığortalı hesab olunur
5. Sığorta şirkətlərin “Yaşıl Kart” sistemində iştirak üçün ödəməli olduqları üzvlük haqqının məbləği hansı cavabda verilmişdir.
 - 10 min manat
 - 5 min manat
 - 2500 manat
 - 10000 ABŞ dolları
 - 100 manat
6. Sərnişinlərin fərdi qəza sığortası ürə icbari sığorta şamil edilmir.
 - beynəlxalq sərnişin daşıyan dəmir nəqliyyatı vasitələrinin sahiblərinə
 - beynəlxalq sərnişin daşıyan avtomobil nəqliyyatı vasitələrinin sahiblərinə
 - beynəlxalq sərnişin daşıyan hava nəqliyyatı vasitələrinin sahiblərinə

- beynəlxalq sərnişin daşıyan dəniz nəqliyyatı vasitələrinin sahiblərinə
- şəhərdaxili, qəsəbə daxili sərnişin daşıyan nəqliyyat vasitəsi sahiblərinə

7. Sığorta müqaviləsi etibarsız sayıldığı hallar hansı variantda doğru verilmişdir.

- sığortalı yüksək vəzifəyə təyin edildikdə
- nəqliyyat vasitəsinin nömrəsi itdikdə
- sığortalı yaşayış ünvanını dəyişdikdə
- ölkədə fəvqəladə vəziyyət elan edildikdə
- sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən artıq məbləğdə sığortalandıqda

8. Ekoloji risklər hansı cavabda doğru ifadə olunmuşdur.

- ətraf mühitin çirklənməsi və insanın maddi rifah əldə etməsi prosesində fəaliyyəti ilə şərtlənir
- maşın və avadanlığın qəfil sıradan çıxması
- təhlükəli yüklərin daşınmasının sığortası
- xüsusi qiymətli yüklərin daşınmasının sığortası
- sığorta müqaviləsinin xüsusi şərtləri ilə razılaşdırılmayan risklər

9. Riskin növləri doğru ifadə olunmamışdır.

- fəlakətli
- texniki
- mütənasib
- nəqliyyat
- anormal

10. Sərnişinlərin icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

- 25 yanvar 2023–cü il
- 25 avqust 2006–cı il
- 25 sentyabr 2010–cu il
- 25 dekabr 2011–ci il
- 25 iyun 2003–cü il

11. Əgər; S_i –isaylı sığorta müqaviləsi üzrə sığorta məbləği, N –keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin ümumi sayı olarsa Olarsa bu nisbət ilə təyin olunan kəmiyyət hansı cavabda

$$S = \frac{\sum_{i=1}^N S_i}{N}$$

doğru verilmişdir?

- bir sığorta hadisəsi üzrə sığorta ödənişi
- sığorta haqqı
- orta sığorta məbləği
- bağlanılacaq sığorta müqavilələrin sayı
- bir il müddətində sığortalanmış obyektlərin sayı

12. Dəniz sığortasının növləri doğru verilməmişdir.

- karqo sığortası
- fraxtın sığortası
- sosial sığorta
- kasko sığortası
- məsuliyyət sığortası

13. Dənizlə daşıma həyata keçirən şirkətə qarşı narazılıq bildirmək üçün təqdim olunan sənədlər doğru verilməmişdir.
- təyinat limanında yükün qəbulu aktları, sbroqasiya qəbzi, qəza sertifikatı
 - konosamentin əsli
 - sığorta şəhadətnaməsinin əsli
 - yükə görə hesab–fakturanın əsli və ya sürəti
 - gəmi ilə daşınan yükün istehsalçısının lisenziyasının surəti
14. Daşıyıcının sərnəşinlər qarşısında mülki məsuliyyətinin sığorta müqaviləsinin bağlanması üçün daşıyıcı sığortaçıya təqdim etdiyi ərizədə öz əksini tapmalıdır.
- daşıyıcı hüquqi şəxsin adı, olduğu yer
 - daşımalarda istifadə olunanacaq nəqliyyat vasitəsinin mühərrikin işçi həcmi və gücü
 - cari bank hesabı
 - daşımaları yerinə yetirən nəqliyyat vasitələrinin sayı və texniki xarakteristikası
 - əvvəlki təqvim ili üçün sərnəşin dövrüyyəsi
15. Aktuar hesablamaların həll etdiyi əsas məsələlər hansı cavabda doğru verilməmişdir.
- sığorta həcmində risklərin tədqiqi və planlaşdırılması
 - sığortalının maliyyə imkanlarının tədqiqi və planlaşdırılması
 - sığorta hadisələrinin baş vermə ehtimalının, dəymiş zərərin baş vermə tezliyinin və ağırlıq dərəcəsinin müəyyənəşdirilməsi
 - sığorta işinin aparılması üçün zəruri xərclərin əsaslandırılması
 - sığortaçının zəruri ehtiyat fondlarının əsaslandırılması
16. Avtobus sərnəşin nəqliyyat vasitələri üçün ümumi sığorta haqqının hesablanması hansı cavabda doğru verilmişdir.
- avtobusun mühərrikinin gücündə daşımanın maya dəyərində olan hasilidir
 - avtobusun uzunluğunun bir sərnəşin yeri üzrə illik sığorta haqqına hasilidir
 - avtobusun mühərrikinin həcmində bir sərnəşin yeri üzrə illik sığorta haqqına hasilidir
 - sərnəşin yerlərinin sayının bir sərnəşin yeri üzrə illik sığorta haqqına hasilidir
 - avtobusun mühərrikinin işçi həcmində avtobusun amortizasiya xərclərinə hasilidir
17. Sığorta bazarında sığorta çıxış edir.
- gəlir mənbəyi kimi
 - hüquqi şəxs kimi
 - fiziki şəxs kimi
 - nəzarətçi kimi
 - əmtəə kimi
18. Nəqliyyat vasitələrinin sığorta müqaviləsinin bağlanması üçün tələb olunan sənədlər doğru verilməmişdir.
- sürücünün şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi
 - nəqliyyat vasitəsinin qeydiyyat haqqında şəhadətnaməsi
 - nəqliyyat vasitəsinin istifadəsi barədə şərtlər
 - nəqliyyat vasitəsinin istifadəyə hazır olması barədə sənədlər
 - nəqliyyat vasitəsi barədə məlumat. (təmiri, kapital təmiri və s)

19. Sosial sığortanın növlərinə aid deyil.

- nəqliyyat vasitəsinin sığortası
- yaşlılığa görə pensiya sığortası
- əlillik üzrə sığorta
- iş qabiliyyətinin sığortası
- ailə başçısının itirilməsinə görə sığorta

20. Azərbaycanda sığortanın tətbiqi tarixi doğru göstərilmişdir.

- XX əsrin sonu
- XX əsrin əvvəlləri
- XX əsrin ortaları
- XIX əsrin ortaları
- XIX əsrin sonu

21. Sığortaçının vəzifələrinə aid deyildir.

- sığorta hadisəsi hesab edilən hallar barədə hüquq mühafizə orqanlarını məlumatlandırmaq
- sığortalını müvafiq icbari sığortanın şərtləri ilə məlumatlandırmaq
- sığortalıdan sığorta haqqını aldıqdan sonra sığorta şəhadətnaməsinə vermək
- hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib olunmuş yaddaş vərəqini ona vermək
- müraciət edən şəxslə icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz

22. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləği hansı cavabda doğru verilmişdir.

- hər bir sərnişinə görə 2000 man
- hər bir sərnişinə görə 4500 man
- hər bir sərnişinə görə 3000 man
- hər bir sərnişinə görə 5000 man
- hər bir sərnişinə görə 1000 man

23. Avtobuslar üçün sığorta haqqının məbləği hansı göstəriciyə görə təyin olunur.

- sərnişin daşıma məsafəsinə görə
- uzunluğuna görə
- mühərrikin həcminə görə
- mühərrikin gücünə görə
- sərnişin yerlərini sayına görə

24. Sığortaçının hər bir sığorta hadisəsinə görə verdiyi sığorta məbləği çox ola bilməz.

- ölkədəki minimum əmək haqqı və pensiyanın cəmindən
- sürücünün əmək haqqından
- ölkədəki minimum əmək haqqından
- ölkədəki minimum pensiyadan
- icbari sığorta məbləğindən

25. Sığortanın funksiyaları hansı cavabda doğru ifadə olunmuşdur.

- sığorta haqqı
- siyasi
- texniki
- ekoloji
- nəzarət

26. “Yaşıl kart” sisteminin əsas məqsədi hansı cavabda ifadə olunmuşdur.

- Avropanın inkişaf etmiş ölkələrin ərazisində “Yaşıl Kart” sazişi üzrə sığortalı şəxs tərəfindən baş vermiş yol–nəqliyyat hadisələrində üçüncü şəxslərin əmlakına, səhətinə vurulan zərərə ödə hadisə baş vermiş ölkənin daxili qanunlarına uyğun ödənişlərin təmin edilməsidir
- Üzv ölkələrin ərazisində “Yaşıl Kart” sazişi üzrə sığortalı şəxs tərəfindən baş vermiş yol–nəqliyyat hadisələrində üçüncü şəxslərin yalnız səhətinə vurulan zərərə ödə hadisə baş vermiş ölkənin daxili qanunlarına uyğun ödənişlərin təmin edilməsidir
- Üzv ölkələrin ərazisində “Yaşıl Kart” sazişi üzrə sığortalı şəxs tərəfindən baş vermiş yol–nəqliyyat hadisələrində üçüncü şəxslərin yalnız əmlakına vurulan zərərə ödə hadisə baş vermiş ölkənin daxili qanunlarına uyğun ödənişlərin təmin edilməsidir
- Üzv ölkələrin ərazisində “Yaşıl Kart” sazişi üzrə sığortalı şəxs tərəfindən baş vermiş yol–nəqliyyat hadisələrində üçüncü şəxslərin əmlakına, səhətinə vurulan zərərə ödə hadisə baş vermiş ölkənin daxili qanunlarına uyğun ödənişlərin təmin edilməsidir
- BMT–daimi üzv ölkələrin ərazisində “Yaşıl Kart” sazişi üzrə sığortalı şəxs tərəfindən baş vermiş yol–nəqliyyat hadisələrində üçüncü şəxslərin əmlakına, səhətinə vurulan zərərə ödə hadisə baş vermiş ölkənin daxili qanunlarına uyğun ödənişlərin təmin edilməsidir

27. Netto tarifi risk əlavəsi $T_R = S_0 \cdot q/S$ düsturu ilə hesablanır. Burada q sığortanın baş vermə ehtimalı, S_0 sığorta ödənişinin orta məbləğidir, S hansı kəmiyyəti ifadə edir.

- tarif haqqı
- orta sığorta məbləği
- sığorta olunan faktiki satış qiyməti
- brutto tarif–dərəcəsi
- netto tarifi risk əlavəsi

28. Karqo sığorta doğru ifadə olunmuşdur.

- zərərin sığortaçı tərəfindən ödənilməyən hissəsi
- müəyyən risklərin birgə sığortalanması üçün sığorta şirkətlərin birliyi
- dəniz, hava və ya yerüstü nəqliyyatda daşınan yüklərin sığortasıdır
- zərərin sığortaçı tərəfindən ödənilən hissəsi
- sığorta müqaviləsində sığortalını təmsil edən şəxs

29. Sığortanın funksiyaları hansı cavabda doğru verilməmişdir.

- nəzarət
- risk
- xəbərdarlıq
- texniki
- yığım (əmanət)

30. Kasko sığorta doğru ifadə olunmuşdur

- zərərin sığortaçı tərəfindən ödənilməyən hissəsi
- sığorta müqaviləsində sığortalını təmsil edən şəxs
- sığortalının ödədiyi sığorta haqqı
- sığortaçının sığortalıya verdiyi müəyyən formalı sənəd
- daşınan yüklər sığortalanmadan sənişin və ya digər nəqliyyat vasitələrinin sığortası

31. İcbari sığorta haqqı ödənilir.

- nağd və nağdsız hesablama yolu ilə birdəfəlik ödənilir

- nağdsız hesablama yolu ilə iki dəfəyə ödənilir
- nağd hesablama yolu ilə hər rübdə 25% olmaqla ödənilir
- nağdsız hesablama yolu ilə hər rübdə 25% olmaqla ödənilir
- müqavilə bağlandıqdan sonra bir müddətində ödənilir

32. Sığorta vasitəçiliyi xidmətinə sığorta haqların neçə faizi xərclənir?

- 17 %
- 16 %
- 15 %
- 18 %
- 40 %

33. Sığorta sığorta haqının neçə faizini sığorta işlərinin aparılmasına sərf edə bilər.

- 25%
- 15%
- 17%
- 20%
- 50%

34. Nəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda baza sığorta məbləği hansı cavabda doğru verilmişdir?

- 75 manat
- 60 manat
- 50 manat
- 80 manat
- 100 manat

35. Hansı cavabda netto—dərəcənin hesablanması istifadə olunan statistik göstəricilər doğru ifadə olunmamışdır.

- bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi
- sığorta hadisəsinin baş verməsi ehtimalı
- bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği
- sığorta hadisəsinin baş verdiyi tarix
- bağlanılacaq sığorta müqavilələrin gözlənilən sayı.

36. Nəqliyyat sığortasına qəbul olunmayan nəqliyyat vasitəsi hansı cavabda doğru qeyd olunmuşdur.

- minik və yük avtomobilləri
- velosiped
- motorrollerlər
- yelkənli qayıqlar, yaxtalar, katerlər
- gəmilər, təyyarələr

37. Netto tarifi hesablanması üçün düstur hansı cavabda doğru verilmişdir.

- $T_N = T_R - T_{\Theta}$
- $T_N = T_{\Theta} - T_R$
- $T_N = T_{\Theta} + T_R$
- $T_N = T_{\Theta} / T_R$
- $T_N = T_{\Theta} / (1 - T_R)$

38. Öz iradəsi ilə bağlanan sığorta müqaviləsi doğru ifadə olunmuşdur.

- təkrar sığorta
- icbari qaydada bağlanan müqavilə
- ekoloji sığorta
- könüllü sığorta müqaviləsi
- mütənasib sığorta

39. Obyektiv risklər hansı cavabda doğru ifadə olunmuşdur.

- insanın iradəsi və şüurundan asılı olmayan risklər
- insanın iradəsi və şüurundan asılı olan risklər
- qabaqcadan düşünülmüş risklər
- anormal risklər
- fəlakətli risklər

40. Azərbaycan Respublikasında sığorta şirkətlərinin fəaliyyətini tənzimləyən maliyyə nəzarəti orqanıdır.

- iqtisadiyyat nazirliyi
- xəzinədarlıq orqanları
- hesablama palatası
- maliyyə nazirliyi
- daxili işlər nazirliyi

41. Dəniz sığortasının növləri doğru verilmişdir.

- kasko sığorta, qarqo sığorta
- şəxsi sığorta
- sosial sığorta, icbari sığorta
- əmlak sığortası
- kommersiya risklərin sığortası

42. Sığorta ulu (birlik) doğru ifadə olunmuşdur.

- müəyyən riskin birgə sığortalanması üçün sığorta şirkətlərinin birliyi
- məsuliyyət risklərinin sığortalanması üçün yaradılan sığorta şirkətlərin birliyi
- siyasi risklərin sığortalanması üçün yaradılan sığorta şirkətlərin birliyi
- sığorta şirkətlərinin iqtisadi birliyi
- eyni regionda yerləşən sığorta şirkətlərin siyasi birliyi

43. Sığortalının hüququ yoxdur.

- sığortalının hüquq və vəzifələri haqqında məlumat almaq
- sığortanın aparılması qaydalarını və şərtləri ilə tanış olmaq
- sığortaçıya həqiqəti əks etdirməyən məlumatlar vermək
- müstəqil ekspertin xidmətindən istifadə etmək
- sığorta ödənişini almaq

44. Surveyer hansı cavabda doğru ifadə olunmuşdur:

- üçüncü şəxs tərəfindən dəvət olunan inspektor, başqa sözlə desək sığorta sənədlərinin təşkil olunmasında iştirak edən şəxs
- sığortalı tərəfindən dəvət olunan inspektor
- sığortaya qəbul edilən əmlakın baxışını keçirən inspektor, başqa sözlə sığorta cəmiyyətinin qiymət qoyanı

- müstəqil inspektor
- xarici sığorta şirkətindən dəvət olunan inspektor

45. Avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası üzrə illik sığorta məbləğinin hesablanması üçün düstur doğru ifadə olunmuşdur.

- $SH = BSH + 2ANV\Theta^X BM\Theta$
- $SH = BSH^X ANV\Theta - BM\Theta$
- $SH = BSH^X ANV\Theta^X 2BM\Theta$
- $SH = BSH^X ANV\Theta^X BM\Theta$
- $SH = BSH^X ANV\Theta^X BM$

46. Azərbaycan ərazisində “Yaşıl Kart” sisteminin tətbiq olunduğu il hansı cavabda doğru ifadə olunmuşdur.

- 01 iyun 1992–ci il
- 31 mart 1992–ci il
- 01 yanvar 2016–cı il
- 01 yanvar 2018–ci il
- 31 mart 2007–ci il

47. Sığorta müqaviləsinə xitam verilməsi halları verilmişdir.

- sığortaçı qeydiyyat ünvanını dəyişdikdə
- nəqliyyat vasitəsi istismar müddəti on ili keçdikdə
- nəqliyyat vasitəsi iki dəfə əsaslı təmir olunduqdan sonra
- sığortaçı sığortalı qarşısında öhdəliklərini tamamilə yerinə yetirdikdə
- sığortalı təqaüdə çıxdıqdan sonra

48. Brutto tarif dərəcəsi neçə hissədən ibarətdir. Hansı cavabda doğru ifadə olunmuşdur.

- 4
- 5
- 2
- 7
- 3

49. Sığorta müqaviləsi doğru ifadə olunmuşdur.

- sığortaçının iradəsini təsdiq edən sənəddir
- icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan müqavilədir
- sığortalının iradəsini təsdiq edən sənəddir
- yalnız sığorta haqqının ödənilməsini təsdiq edən sənəddir
- yalnız sığorta ödənişinin aparılmasını təsdiq edən sənəddir

50. Sığortaya dövlət dəstəyi kimi ilk hüquqi akt neçənci ildə qəbul edilmişdir.

- 1601–ci il
- 1160–cı il
- 1600–cü il
- 1605–ci il
- 1700–cü il

51. İcbari sığorta amüqaviləsi hesab olunur.

- sığortalı ilə ekspeditor arasında bağlanan müqavilə
- sığortaçı ilə daşımaçı arasında daşıma sənədinin verilməsi ilə bağlanan müqavilə
- sığortaçı ilə fiziki şəxs arasında notarial qaydada təsdiq olunmuş bağlanan müqavilə
- sığortaçı ilə sığortalı arasında sığorta şəhadətnaməsinin verilməsi ilə bağlanan müqavilə
- ekspeditorla daşımaçı arasında bağlanan müqavilə

52. Aviasiya nəqliyyatında yükün itməsinə görə narazılıq bildirilməlidir

- 4 il müddətinə
- 3 il müddətinə
- 2 il müddətinə
- 5 il müddətinə
- 10 gün müddətinə

53. Sığorta müddəti doğru ifadə olunmuşdur.

- sığorta müqaviləsinin qüvvədə olduğu müddət
- sığorta müqaviləsinin bağlandığı tarix
- sığorta haqqının ödənildiyi tarix
- avtomobilin istehsal tarixi
- sığorta riskinin baş verdiyi tarix

54. Zərərin aradan qaldırılmasında ən səmərəli metod hansı cavabda doğru ifadə olunmuşdur.

- sığortalama
- imkanlı sahibkarların maliyyə imkanlarından yararlanmaq.
- bank kreditlərindən istifadə etmək.
- yardımla əlaqədar hökumətə müraciət etmək.
- tullantısız texnologiyanı genişləndirmək.

55. Dövlət sığortası hansı cavabda doğru ifadə olunmuşdur.

- bir fiziki və bir və ya bir neçə hüquqi şəxsin birlikdə təsis etdiyi sığorta şirkəti çıxış edir
- bu sığorta formasında sığortaçı formasında dövlət təşkilatı çıxış edir
- gortalanan eyni zamanda qarşılıqlı yardım təmin etmək məqsədilə yaradılmış sığorta şirkətinin üzvü olur
- bu sığorta forması bir və ya bir neçə hüquqi şəxs tərəfindən təsis edilir
- bu sığorta forması bir və ya bir neçə fiziki şəxs tərəfindən təsis edilir

56. Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baza sığorta haqqı neçə manat müəyyən olunub.

- 60 man
- 45 man
- 50 man
- 70 man
- 100 man

57. İlk avtomobil sığortası neçənci ildə aparılmışdır.

- 1789–cu il
- 1998–ci il

- 1888–ci il
- 1898–ci il
- 1979–cu il

58. Sərnişinlərin fərdi qəza sığortası üzrə hava nəqliyyatında bir sərnişin yerinin illik sığorta haqqı məbləği neçə manatdır.

- 14,0 azn
- 8,0 azn
- 13,5 azn
- 5,9 azn
- 4,6 azn

59. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

- 31 iyul 2006–cı il
- 31 may 1996–cı il
- 31 may 2020–ci il
- 31 dekabr 2018–ci il
- 01 sentyabr 2023–cü il

60. Hansı cavabda karqo nəqliyyat risklərinin nəzərdə tutduğu sığorta tam ifadə olunmuşdur.

- çay gəmilərinin, avtomobil və dəmir yolu nəqliyyat vasitələri ilə daşınan yüklərin sığortalanmanı nəzərdə tutur
- yalnız avtomobil və dəmir yolu nəqliyyat vasitələri ilə daşınan yüklərin sığortalanmanı nəzərdə tutur
- hava, dəniz və çay gəmilərinin, avtomobil və dəmir yolu nəqliyyat vasitələri ilə daşınan yüklərin sığortalanmanı nəzərdə tutur
- hava, dəniz, dəmir yolu nəqliyyat vasitələri ilə daşınan yüklərin sığortalanmanı nəzərdə tutur
- hava, dəniz və çay gəmilərinin, avtomobil və dəmir yolu nəqliyyat vasitələrinin sığortalanmanı nəzərdə tutur

61. Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri hansı cavabda doğru verilməmişdir.

- nəqliyyat vasitəsinin qaçırılması və ya əlavə avadanlıqların oğurlanması aşkar edildikdə aşkarlanma anından 2–3 saat ərzində xəbər vermək
- baş vermiş hadisə ilə bağlı polisə, yanğın nəzarəti xidmətinə və digər səlahiyyətli orqanlara xəbər vermək
- baş vermiş hadisə faktın təsdiqləyən arayış almaq
- zədələnmiş sığorta obyektini sığorta eksperti tərəfindən baxışa qədər təmir etmək
- zədələnmiş sığorta obyektini, onun qalıqlarını, habelə zədələnmiş hissələri, detalları, əşyaları sığortaçıya təqdim etmək

62. Yüke narazılıqlar yükün təhvil verilməsindən sonra hansı müddətinə bildirilməlidir.

- 30 gün
- 6 ay
- 9 ay
- 45 gün
- 50 gün

63. Avia daşımalarda bir kq itmiş və ya zədələnmiş yük üçün məsuliyyət həddi doğru verilmişdir:

- 45 ABŞ dolları
- 25 ABŞ dolları
- 20 ABŞ dolları
- 50 ABŞ dolları
- 100 ABŞ dolları

64. Avtomobil daşımalarında daşıma prosesində yükün saxlanması məsul olan tərəf hansı cavabda doğru verilmişdir.

- daşıyıcının özü
- yükü qablaşdırən tərəf
- yükləmə–boşaltma əməliyyatlarını aparan tərəf
- yük göndərən tərəf
- yük alan tərəf

65. Sığorta hadisəsi hansı cavabda doğru ifadə olunmuşdur.

- ehtimal olunan elə hadisədir ki, baş verməsi qabaqcadan planlaşdırılır
- sığorta müqaviləsinə görə sığorta haqqının sığortaçıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan haldır
- ehtimal olunan elə hadisədir ki, baş verməsinə görə natural forma sığorta haqqı ödənilir
- ehtimal olunan elə hadisədir ki, baş verməsinə görə pul formasında ödəniş aparılır
- qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan haldır

66. Hansı cavabda əmlak sığortası doğru ifadə olunmuşdur.

- üçüncü şəxslərin iş qabiliyyətinin itirilməsi ilə bağlı risklərin sığortasıdır
- sığortalının ölümü, sağlamlığı, iş qabiliyyətinin qismən və ya tamamilə itirilməsi ilə bağlı risklərin sığortasıdır
- sığorta olunanın sahibi olduğu, istifadə etdiyi və kirayələdiyi əmlakla bağlı risklərin sığortasıdır
- sığortalının kommersiya risklərinin sığortasıdır
- sığortaçının ailə başçısının itirilməsi ilə bağlı risklərin sığortasıdır

67. Sığorta müqaviləsinin etibarsız sayıldığı hallar hansı cavabda doğru verilməmişdir

- sığorta sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə
- sığorta predmeti müsadirə edildikdə
- sığorta predmeti istifadəyə müvəqqəti yararsız olduqda
- məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə
- sığorta müqaviləsi bağlandığı anda sığorta obyektı mövcud olmadıqda

68. Sığortanın funksiyaları hansı cavabda doğrudur?

- ekoloji
- xəbərdarlıq
- təkrar
- broker
- yaşıl kart

69. Sosial sığorta sistemi neçə hissədən ibarətdir.

- 7

- 4
- 3
- 5
- 2

70. Kasko nəqliyyat riskləri hansı halda sığortalanmanı nəzərdə tutur (nəqliyyat növləri tam göstərilmişdir).

- yalnız avtomobil nəqliyyat vasitələrinin hərəkətdə, duracaqda və təmirdə olması zamanı sığortalanmanı nəzərdə tutur
- yalnız dəmir yolu nəqliyyat vasitələrinin hərəkətdə, duracaqda və təmirdə olması zamanı sığortalanmanı nəzərdə tutur
- çay gəmilərinin, avtomobil nəqliyyat vasitələrinin hərəkətdə, duracaqda və təmirdə olması zamanı sığortalanmanı nəzərdə tutur
- hava, dəniz və çay gəmilərinin, avtomobil və dəmir yolu nəqliyyat vasitələrinin hərəkətdə, duracaqda və təmirdə olması zamanı sığortalanmanı nəzərdə tutur
- nəqliyyat vasitələrindəki yüklərin sığortalanmasını nəzərdə tutur

71. Nəqliyyat vasitələrinin sığorta qaydalarında nəzərə alınmır.

- Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanunu
- Azərbaycan Respublikasının Konstitusiyası
- Sığorta haqqında Azərbaycan Respublikası qanunu
- İcbari sığorta haqqında Azərbaycan Respublikası qanunu
- Azərbaycan Respublikasının cinayət məəcəlləsi

72. Sığortaçının hüquqlarına aid deyildir.

- sığortalının hüquqları haqqında digər şəxsləri məlumatlandırmaq
- sığorta müqaviləsi bağlanarkən sığortalıdan məlumat və sənədləri tələb etmək
- sığorta müqaviləsinə aid olan əmlaka baxış keçirmək
- icbari sığorta haqlarını almaq
- sığorta ödənişi edilərkən sığorta şəhadətnaməsini geri tələb etmək

73. Sığortaçının və ya sığortalının tələbi ilə sığorta müqaviləsinə xitam verildikdə bir tərəf digərini neçə gün qabaqcadan məlumatlandırmalıdır.

- 15 gün
- 20 gün
- 7 gün
- 5 gün
- 30 gün

74. Məsuliyyət sığortasının növü hansı cavabda doğru verilməmişdir.

- öhdəliklərin icra edilməməsinə görə məsuliyyətin sığortası
- inzibati sığorta
- icbari sığorta
- gömrük orqanları qarşısında məsuliyyətin sığortası
- sosial sığorta

75. Sərnişinlərin fərdi qəza aığortası üzrə avtomobil nəqliyyatında bir sərnişin yerinin illik sığorta haqqı məbləği neçə manatdır.

- 6,0 azn

- 6,5 azn
- 10,0 azn
- 9,0 azn
- 9,1 azn

76. Sığorta (aktuar) kalkulasiyası hansı cavabda doğru ifadə olunmuşdur.

- daşımaların maya dəyərinin təyini forması
- sığortalının vergi ödəmələrinin hesablanma forması
- sığortaçının gəlirlərinin hesablanma forması
- sığortanın aparılması üçün xərclərin hesablanma forması
- sığorta hadisəsi zamanı zərər əkməmiş obyektlərin sayının təyini metodu

77. Bir sığorta hadisəsinin baş vermə ehtimalı $q=M/N$ düsturu ilə hesablanır. Əgər N müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrin sayı olarsa, M hansı kəmiyyəti ifadə edir.

- brutto tarif dərəcəsi
- sığorta haqqı
- müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrin sayı
- netto tarifi əsas hissəsi
- orta sığorta ödənişi.

78. Sığorta müqaviləsi etibarsız sayıldığı hallar doğru verilmişdir.

- sığortaçı təqaüdə çıxdıqda
- sığorta predmetinin qiyməti az olduqda
- sığorta predmeti müsadirə edildikdə
- sığortalı şəxs sığorta agentı kimi işə düzəldikdə
- nəqliyyat vasitəsinin iştirakı ilə ildə ikici dəfə yol nəqliyyat hadisəsi baş verdikdə

79. Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

- 01 yanvar 2005–ci il
- 19 yanvar 1999–cu il
- 01 yanvar 1992–ci il
- 25 iyun 1999–cu il
- 21 mart 2022–ci il

80. ____ sığortaçı hesab olunur.

- Sığorta münasibətinə daxil olan təşkilat
- Sığortadan faydalanan şəxs
- Broker
- Hadisəni törədən şəxs
- Sığorta hadisəsinin şahidləri

81. Hadisə nəticəsində zərərçəkənin hüquqları doğru ifadə olunmamışdır.

- sığorta hadisənin baş verməsi haqqında sığortaçıya məlumat vermək
- sığorta riskini qiymətləndirmək
- sığortalı əvəzinə sığorta ödənişinin verilməsi üçün sənədləri sığortaçıya təqdim etmək
- sığorta ödənişinin məbləğinin müəyyənləşdirilməsinin nəticələri ilə tanış olmaq
- sığorta nəzarəti orqanına və məhkəməyə müraciət etmək

82. Elektrik mühərrikli minik avtomobilləri üçün avtonəqliyyat vasitələrinin növünə görə əmsal müəyyən edilmişdir.
- 2,24
 - 1,1
 - 2,0
 - 2,2
 - 1,5
83. Dəniz sığortasının tənzimlədiyi sığorta münasibətləri hansı cavabda doğru verilməmişdir.
- xilasetmə əməliyyatlarında sığorta hllarının yaranmasında münasibətləri
 - gəmilərlə yük, sərnişin və baqaj daşımlarında sığorta hallarının baş verməsində yaranan sığorta münasibətləri
 - gəmilərin dəniz yollarında, çaylarda ticarət məqsədi ilə üzməsi zamanı sığorta halların baş verməsində yaranan münasibətləri
 - hava nəqliyyatında sığorta halların yaranmasında münasibətləri
 - gəmilərin yedəyə alınmada sığorta hallarının baş verməsində yaranan münasibətləri
84. Həyat sığortası üzrə müqavilədə əsas amil hansı cavabda doğru verilmişdir.
- sığortalının aldığı əmək haqqının miqdarı
 - sığortalının maddi vəziyyəti
 - sığortalının yaşı və sağlamlığı
 - yaşadığı ərazinin ekoloji vəziyyəti
 - sığortalının mənzil şəraiti
85. Əgər S_0 orta sığorta ödənişi, S orta sığorta məbləği və q sığorta hadisəsinin baş vermə ehtimalı olarsa, netto–tarifə risk əlavəsinin hesablanması üçün hansı cavabda doğru ifadə olunmuşdur.
- $T_R = S + S_0 / S q$
 - $T_R = S_0 / S$
 - $T_R = S_0 / S q$
 - $T_R = S_0 / 2S q$
 - $T_R = S - S_0 / S q$
86. Yüklərin sığortalıması zamanı tələb olunan ekspertizanın keçirilməsi xərclərini kim ödəməlidir.
- məhsul istehsalçısı
 - ekspertizanın keçirilməsində iştirak edən tərəf
 - sığorta agentı
 - ekspertizanın keçirilməsini tələb edən tərəf
 - yükü qablaşdıran tərəf
87. Sığorta müqaviləsinin xitam verildiyi hallar hansı cavabda verilmişdir.
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə
 - sığortalı yol–nəqliyyat hadisəsi törətdikdə
 - sığortalı yeni ünvana köçdükdə
 - fiziki şəxs kimi sığortalının yaşı 65 keçdikdə
 - sığortalı müəyyən səbəbdən əmək qabiliyyətini müvəqqəti olaraq qismən itirdikdə
88. Həyat sığortası üzrə müqavilə bağlanarkən nəzərə alınan əsas amil hansı cavabda doğru verilmişdir.
- məşğuliyyəti

- iş stajı
- yaşı, sağlamlığı, vətəndaşlığı
- sığortalının ailə tərkibi
- biznes fəaliyyəti məşğul olma imkanı

89. Səhmdar sığortndahansı cavabda doğru ifadə olunmuşdur.

- bu sığorta forması bir və ya bir neçə hüquqi şəxs tərəfində təsis edilir
- sığortaçı formasında dövlət təşkilatı çıxış edir
- hər bir sığortalanan eyni zamanda qarşılıqlı yardımını təmin etmək məqsədilə yaradılmış sığorta şirkətlərinin üzvü olur
- sığortaçı sifətində öz nizamnamə kapitalını səhmlər hesabına formalaşdıran səhmdar cəmiyyətlər çıxış edir
- bu sığorta forması bir fizikivə bir hüquqi şəxsin birlikdə təsis etdikləri sığorta şirkətidir

90. Sığortanın təşkilinn əsas formaları hansı cavabda doğru verilməmişdir.

- dövlət sığorta
- kollektiv sığorta
- qarşılıqlı sığorta
- kooperativ sığorta
- səhmdar sığorta

91. Yerüstü nəqliyyat vasitələrinin sığortası üzrə ora sığorta ödənişinin orta sığorta məbləğinə nisbətini nə qədər götürmək tövsiyə olunur.

- 0,7
- 0,3
- 0,5
- 0,4
- 0,6

92. Sığorta polisi hansı cavabda doğru ifadə olunmuşdur.

- qanunla müəyyən olunmuş formada vergi orqanları tərəfindən sığortalıya verilən sənəddir
- qanunla müəyyən olunmuş formada sığortalının üçüncü şəxsə verdiyi sənəddir
- qanunla müəyyən olunmuş formada sığortaçının üçüncü şəxsə verdiyi sənəddir
- qanunla müəyyən olunmuş formada sığortaçının sığortalıya verdiyi sənəddir
- qanunla müəyyən olunmuş formada polis orqanları tərəfindən sığortalıya verilən sənəddir

93. Qismən sığorta hesab olunur.

- nəqliyyat vasitəsinin bazar dəyərinə uyğun sığortalanması
- əmlakın sığorta dəyərindən aşağı dəyərdə sığortalanması
- əmlakın sığorta dəyərinə uyğun sığortalanması
- nəqliyyat vasitəsinin maya dəyəri həcmində sığortalanması
- nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə uyğun sığortalanması

94. Sığorta maraqlarının tənzimlənməsindən asılı olaraq dəniz sığortasının növləri doğru verilmişdir.

- kommersiya risklərin sığortası
- kasko sığortası, karqo sığortası
- sosial sığorta
- könüllü sığorta

- icbari sığorta

95. Bonus–malus doğru ifadə olunmuşdur.

- qarşılıqlı sığorta formasının təşkili formasıdır
- yalnız endirimlər sistemini nəzərdə tutur
- yalnız əlavələr sistemidir
- bazis tarif stavkasına endirimlər və əlavələr sistemidir
- təkrar sığortada ödəniş formasıdır

96. Minik avtomobil nəqliyyat vasitələrinin sığorta məbləği hansı göstəriciyə görə təyin olunur.

- yanacaq sərfinə
- baqaj yükünün kütləsinə görə
- mühərrikin işçi həcminə görə
- maksimum hərəkət sürətinə görə
- mühərrikin maksimum gücünə görə

97. Sığortanın qiymətləndirilmə üsulu doğru verilmişdir.

- simpleks üsulu
- ehtimal nəzəriyyəsi
- böyük ədədlər nəzəriyyəsi
- riyazi statistika
- faiz üsulu

98. Risk funksiyasının mahiyyəti hansı cavabda doğru ifadə olunmuşdur.

- sığorta fondunun yaradılmasına nəzarət
- zərərin qiymətləndirilməsi
- sığortanın tarif dərəcəsinin azaldılması
- sığorta müqaviləsinin bağlanması
- zərərin ödənilməsi

99. Sığorta nəzəriyyəsi və təcrübəsində hadisələrin sığortalana bilməsi üçün riskin əsas götürülən kriteriyaları hansı cavabda doğru verilməmişdir.

- risk hadisəsi kimi ehtimal xarakterlidir, onun baş verməsi təsadüfi xarakter daşıyır
- itki və sığorta təhlükəsi yaradan tələblər kompleksi
- sığorta riskinin baş vermə faktı zaman və məkanca qeyri–məlumdur
- sığorta riskin nəticələri pul ifadəsi ilə ölçülür
- böyük ədədlər qanunun tətbiqi və sığorta təminatı prinsipi üçün eynicinsli risklərin məcmusu mövcüd olmalıdır

100. Sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd.

- sığorta şəhadətnaməsi
- sığorta haqqında qanun
- daşıma müqaviləsi
- daşınmaz əmlakın texniki pasportu
- şəxsiyyət vəsiqəsinin nüsxəsi

101. Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığorta ödənişi üçün tələb olunan sənədlər doğru verilməmişdir.
- sığortalının qeydiyyat yeri haqqında sənədin əsli
 - icbari sığorta şəhadətnaməsinin tarixi və nömrəsi, icbari sığortanın növü, sığorta hadisəsi hesab edilə bilən halın baş vermə yeri, tarixi və vaxtı
 - sığorta hadisəsi hesab edilə bilən halın təfəsilatı və səbəbi
 - ehtimal olunan zərərin məbləği
 - sığorta şəhadətnaməsinin sürəti
102. Hansı cavabda tam kasko sığorta doğru ifadə olunmuşdur.
- sığortanın məbləği nəqliyyat vasitəsinin dəyərinə bərabər müəyyən edilibsə
 - sığortanın məbləği nəqliyyat vasitəsinin dəyərində azdırsa
 - sığortanın dəyəri nəqliyyat vasitəsinin mühərrikinin dəyərinə bərabərdirsə
 - sığortanın məbləği nəqliyyat vasitəsinin dəyərinin 25%-nə bərabərdirsə
 - sığortanın məbləği nəqliyyat vasitəsinin dəyərinin 50%-nə bərabərdirsə
103. Sosial sığortanın əsas vəzifəsi hansı cavabda doğru ifadə olunmuşdur.
- Sosial sığortanın əsas vəzifəsi ictimai təşkilatların üzvlərinin iş qabiliyyətinin sığortalanmasıdır
 - Sosial sığortanın əsas vəzifəsi sığortaçının üçüncü şəxs qarşısında məsuliyyətinin sığortasıdır
 - Sosial sığortanın əsas vəzifəsi ictimai təşkilatların pensiyaçılar qarşısında məsuliyyətin sığortasıdır
 - Sosial sığortanın əsas vəzifəsi əmək ehtiyatlarının təkrar istehsalı üçün vacib olan şərtlərin yaradılmasıdır
 - Sosial sığortanın əsas vəzifəsi ailə başçısının itirmiş şəxslərin iş qabiliyyətinin sığortalanmasıdır
104. Broker hesab olunur.
- sığortalıya dəyən ziyanı qiymətləndirən ekspert
 - sığorta haqqı ödəyən şəxs
 - sığorta tədris kurslarında təlim ustası
 - sığorta qanunvericiliyini araşdırıb, qanunauyğunluğunu təyin edib, hazırlayan şəxs
 - müvafiq lisenziyaya malik və vasitəçilik xidməti göstərən şəxs
105. Sığorta ödənişi hansı cavabda doğru ifadə olunmuşdur.
- bağlanmış sığorta müqaviləsinə görə sığortalının ödədiyi vəsaitdir
 - sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafeələrinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natural formada ödənilən vəsaitdir
 - qanuna uyğun olaraq sığortalının natural formada ödəməli olduğu vəsaitdir
 - sığorta müqaviləsinə görə sığortaçının ödədiyi vergidir
 - qanunauyğun olaraq sığorta müqaviləsinə görə sığortalının üçüncü şəxsə ödədiyi vəsaitdir
106. Daşınan yüklərin xarakterindən asılı olaraq yüklərin sığortasının təsnifatına aid deyil.
- xüsusi yüklərin (qiymətli metallar, bank kağızları, sikkələr) sığortalanması
 - xüsusi daşıma şəraiti tələb etməyən yüklər sığortalanması
 - kənd təsərrüfatına aid olan və digər canlıların sığortalanması
 - qalaqlanan, səpilən və süzülən yüklərin sığortalanması
 - qablaşdırılmayan kənd təsərrüfatı yüklərin sığortalanması
107. Kasko sığorta müqaviləsi bağlana bilər.
- maksimum altı ayadək

- ən azı 10 gündən bir ilədək
- aldı aydanbir ilədək
- bir gündən on günədək
- bir gündən bir ilədək

108. Bir sığorta hadisəsinin baş vermə ehtimalı $q=M/N$ düsturu ilə hesablanır. Əgər M sığorta hadisələrinin sayı olarsa, N hansı kəmiyyəti ifadə edir.

- netto tarifi risk əlavəsi
- netto tarifi əsas hissəsi
- brutto tarif dərəcəsi
- keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrin sayı
- sığorta haqqı

109. Yaşıl kart tətbiq olunur.

- 1967–ci il
- 1949–cu il
- 1999–cu il
- 2001–ci il
- 1959–cu il

110. icbarı sığorta müqaviləsinin qüvvədə olma müddəti hansı cavabda doğru verilmişdir.

- on səkkiz ay
- beş il
- müddətsiz
- on il
- bir il

111. Sığortaçının ay ərzində çəkdiyi inzibati xərclərə aiddir.

- sığorta ödənişinin məbləği
- sığortalının ödədiyi sığorta haqqı
- sığortaçının istifadə etdiyi avtomobillərin icarə xərcləri
- bir sığorta hadisəsində sığortalıya dəyən zərər
- sığorta ödənişində olan sığorta ayırmaları

112. Nəqliyyat vasitəsi tam itirilmiş (məhv olmuş) hesab olunan hal hansı cavabda doğru verilmişdir.

- nəqliyyat vasitəsinin bərpa təmiri xərcləri nəqliyyat vasitəsinin sığorta dəyərinə bərabər olduqda
- sığortalı nəqliyyat vasitəsində hadisə zamanı sürücü öldükdə
- yol nəqliyyat hadisəsində nəqliyyat vasitəsinin kuzasının bərpa xərcləri sığorta dəyərinin 50%–dən çox olduqda
- avtomobilin mühərriki yararsız vəziyyətə düşdükdə
- sığortalı nəqliyyat vasitəsində yol–nəqliyyat hadisəsi nəticəsində yol qurğuları dağıldıqda

113. Nəqlətmə üsulundan asılı olaraq yüklərin sığortalanmasının növlərinə aiddir.

- hava nəqliyyat vasitələri ilə daşımalarda əl yüklərin sığortalanması
- qaldırıcı qurğularla daşımalarda yüklərin sığortalanması
- əl ilə daşımalarda yüklərin sığortalanması
- motorollarla daşımalarda yüklərin sığortalanması
- yerüstü nəqliyyat vasitələri ilə daşımalarda yüklərin sığortalanması

114. Nəqliyyat vasitələrinə sığorta təminatı verilən hallar doğru verilmişdir.
- yol nəqliyyat hadisəsində həmin şəxsin əmlakına zərər dəydikdə
 - yol nəqliyyat hadisəsində üçüncü şəxsin əmlakına zərər dəydikdə
 - sığorta marağı mövcud olmadıqda
 - sərnişinlərin normadan artıq daşınması
 - yükün normadan artıq daşınması
115. Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası üzrə illik sığorta məbləğinin hesablanması üçün düstur doğru ifadə olunmuşdur.
- $SN = BSH^X ANV\Theta^X BM\Theta^X H\Phi\Theta$
 - $SN = BSH^X ANV\Theta + BM\Theta + H\Phi\Theta$
 - $SN = BSH^X ANV\Theta^X BM\Theta - 2H\Phi\Theta$
 - $SN = BSH^X ANV\Theta - BM\Theta + 2H\Phi\Theta$
 - $SN = BSHX ANV\Theta + BM\Theta + 2$
116. İcbari sığorta növləri üzrə sağlamlığa və əmlakə vurulan zərərə görə sığorta tələbi neçə il müddətində irəli sürülə bilər.
- iki il
 - üç il
 - bir il
 - beş il
 - bir il yarım
117. Sığortanın qiymətləndirilməsi üçün tətbiq olunan üsul hansı cavabda doğru ifadə olunmuşdur.
- simpleks üsulu
 - riyazi statistika
 - təqribi hesablamalar
 - ehtimal nəzəriyyəsi
 - orta kəmiyyət üsulu
118. Sığortaçı sığorta haqının neçə faizini vasitəçilik xidmətinə görə komission mizdlara xərcləyə bilər.
- 20%
 - 15%
 - 25%
 - 30%
 - 50%
119. Sığortanın sahəsi hansı cavabda doğru verilmişdir.
- proporsional təkrar sığorta
 - nəqliyyat
 - kommersiya risklərinin sığortası
 - şəxsi sığorta
 - həyat sığortası

120. Sığorta vasitəçisidir:

- sığorta agentı
- hüquqi şəxs
- fiziki şəxs
- mühasib
- kərgüzar

121. Nəqliyyat vasitələrinin illik sığorta haqqı hesablandıqda nəqliyyat vasitəsinin ən çox istifadə olunduğu əraziyə görə əmsal Bakı şəhər üçün müəyyən edilmişdir.

- 1,1
- 1,5
- 2,7
- 1,8
- 2,2

122. Sığorta dəyəri hesab olunur.

- sığorta haqqının miqdarı
- sığorta müqaviləsinin bağlandığı günə sığortalanan əmlakın həqiqi dəyəri
- sığorta ödənişinin miqdarı
- əmlakın maya dəyəri
- sığorta müqaviləsinin bağlandığı günə sığortalanan əmlakın bazar dəyəri

123. Riskin qiymətləndirilməsi üçün onun növləri hansı cavabda doğru verilmişdir.

- sığorta olunması mümkün olan risklər
- fiziki risklər
- hüquqi risklər
- risk təsadüfi xarakter daşımalıdır
- böyük, orta və kiçik risklər

124. Sığortada faydalanan şəxs hesab olunur.

- yol-nəqliyyat hadisəsinin şahidi
- tələb olunan sığorta haqqını ödəyən şəxs
- sığorta haqqını hesablayan şəxs
- sığorta ödənişini almaq hüququ olan şəxs
- şahid qismində ifadə verən şəxs

125. Əgər; S_{OK} —k saylı sığorta hadisəsi üzrə sığorta ödənişi və M sığorta hadisələrinin sayı olarsa bu

nisbət ilə təyin olunan kəmiyyət hansı cavabda doğru ifadə olunmuşdur? $S_{\phi} = \frac{\sum_{k=1}^M S_{OK}}{M}$

- bir sığorta müqaviləsinin məbləği
- sığorta hadisəsinin baş vermə ehtimalı
- cəm sığortalı avtomobillərin sayı
- cəm sığorta məbləği
- orta sığorta ödənişi

126. “Yaşıl Kart” sistemi doğru ifadə olunmuşdur.

- Üzv ölkələr tərəfindən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortalanmasının tanınması haqqında sazişdir

- Avropa ölkələri tərəfindən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortalanmasının tanınması haqqında sazişdir
- BMT nin daimi üzv ölkələri tərəfindən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortalanmasının tanınması haqqında sazişdir
- İnkişaf etməkdə olan ölkələr tərəfindən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortalanmasının tanınması haqqında sazişdir
- Çin və Avropa ölkələri tərəfindən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortalanmasının tanınması haqqında sazişdir

127. Riskin sığorta oluna bilən olmasını müəyyən edən kriteriyalar hansı cavabda doğru verilməmişdir.

- gələcəyə əmin olmamaq, qeyri-müəyyənlik
- sığorta hadisənin baş vermə anı və yeri məlum deyil
- sığorta hadisəsinin baş verməsi, sığortalı və ya başqa maraqlı tərəfin iradəsi ilə olmamalıdır
- sığorta hadisəsi fəlakətli hadisə ölçüsündə olmamalıdır, yəni kütləvi zərər yaratmamalıdır
- risk insanın iradəsindən asılı olmamalıdır

128. Transzit məqsədilə Azərbaycan Respublikasına daxil olan xarici ölkələrdə qeydiyyatda olan avtonəqliyyat vasitələrin sahibləri ilə bağlanan sığorta müqaviləsinin müddəti östərilmişdir.

- altı ay
- üç ay
- on gün
- bir ay
- on iki ay

129. Nəqliyyat vasitələrinin sığorta müqaviləsinin bağlanması üçün tələb olunan sənəqlər doğru verilmişdir.

- nəqliyyat vasitəsinin sahibinin iş yerindən arayı (əgər işləyirsə)
- nəqliyyat vasitəsinin sahibinin şəxsiyyətini təsdiq edən sənəd
- nəqliyyat vasitəsinin qeydiyyat haqqında şəhadətnaməsi
- nəqliyyat vasitəsinin sahibinin sağlamlığı haqqında arayış
- il ərzində nəqliyyat vasitəsi ilə törədilən yol nəqliyyat hadisələr haqqında arayış

130. Sığorta ödənişinin həcminə və əhatə olunan sığorta obyektlərinin sayına görə sığorta risklərin növləri hansı cavabda doğru verilmişdir.

- orta və kiçik
- siyasi və iqtisadi
- texniki
- nəqliyyat
- anomal

131. Məsuliyyət sığortasının növləri hansı cavabda doğru verilməmişdir.

- daşıyıcının sərnəşinlər qarşısında məsuliyyət sığortası
- nəqliyyat sığortası
- gömrük orqanları qarşısında məsuliyyət sığortası
- əmlak sığortası
- ekspeditorun məsuliyyət sığortası,peşəkar məsuliyyətin sığortası

132. Sığortanın sahəsi hansı cavabda doğru ifadə olunmuşdur.
- məsuliyyət sığortası
 - qeyri-həyat sığortası
 - təkrar sığorta
 - əmlak sığortası
 - nəqliyyat sığortası
133. Hansı hallarda sığortaçı sığortalıya, bonus–malus, tətbiq edir.
- sığortalı bir aymüddətə növbəti müqaviləni rəsmiləşdirdikdə
 - sığortalı bir illik müddətə növbəti müqaviləni rəsmiləşdirdikdə
 - sığortalı bir günlükmüddətə növbəti müqaviləni rəsmiləşdirdikdə
 - sığortalı altı ay müddətə növbəti müqaviləni rəsmiləşdirdikdə
 - sığortalı ezamiyyət müddətə növbəti müqaviləni rəsmiləşdirdikdə
134. Avtotexniki ekspertizanın təyin olunması halları hansı cavabda doğru verilmişdir.
- nömrəli aqreqlər dəyişdirilməsinə şübhə olduqda
 - sığorta müqaviləsində müəyyən olunmuş vaxtda sığortaçıyaməlumat verilmədikdə
 - yol polisindən hadisənin baş verməsini təsdiqləyən arayış sığortalı tərəfindən təqdim edilmədikdə
 - qeydiyyat sənədlərinin itirilməsi haqqında sığortaçıya məlumat verilmədikdə
 - zədələrin xarakteri və onların baş vermə vaxtı haqqında şübhə olduqda
135. Riskin qiymətləndirilməsi üçün onun növləri hansı cavabda doğru verilməmişdir.
- sığortaçının texniki riskləri
 - sığorta olunması mümkün olan risklər
 - sığorta olunması mümkün olmayan risklər
 - əlverişlivə qeyri əlverişli risklər
 - risk sabit kəmiyyət deyil
136. “Yaşıl Kart” sistemi üzrə müqavilələrin bağlanma müddələri hansı cavabda doğru verilmişdir.
- 2 ay, 4 ay və 8 ay
 - yalnız 5 ay
 - 3 ay, 6 ay və 12 ay
 - xüsusi hallarda 9 ay müddətinə başlanıla bilər
 - 24 ay müddətinə bağlanır
137. Kasko sığortanın növləri hansı cavabda doğru ifadə olunmuşdur.
- əmlak sığorta
 - sosial sığorta
 - tam kasko sığorta
 - məsuliyyət sığorta
 - qarqo sığorta
138. Brutto tarif dərəcəsi hansı cavabda tam ifadə olunmuşdur.
- bir sığorta müqaviləsi üzrə orta sığorta ödənişidir
 - sığortaçının sığorta fondunun xərclərini əks etdirir
 - bir sığorta hadisəsi üzrə orta sığorta ödənişidir
 - sığortalının sığortaçıya ödədiyi sığorta haqqının tam həcmi
 - brutto dərəcədə əlavə yüklənmədir

139. Sığorta işinə verilən xüsusi razılıq, lisenziyanın müddəti doğru verilmişdir.
- bir il
 - on il
 - üç il
 - beş il
 - müddətsiz
140. AR ərazisində sığorta fəaliyyətinin lisenziyasının verilməsini həyata keçirir.
- AR-nın Milli Bankı
 - Sığorta fəaliyyətinə nəzarət üzrə Azərbaycan dövlət xidməti agentliyi
 - AR sığortanın inkişafı üzrə Dövlət komitəsi
 - İnhisar siyasəti üzrə Dövlət komitəsi
 - AR Maliyyə Nazirliyi
141. Daxilolan sığorta haqlarının neçə faizi sığorta işlərinin aparılmasına xərcələnir?
- 25–30 %
 - 20 %
 - 40 %
 - 35,5 %
 - 45–46 %
142. Sığortanın növü hesab olunmur.
- şəxsi sığorta
 - sosial sığorta
 - könüllü sığorta
 - məsuliyyət sığortası
 - kommersiya risklərin sığortası
143. İcbari sığorta haqqında Qanun qəbul edilmişdir.
- 2012–ci il 24 iyun
 - 2011–ci il 24 iyun
 - 2015–ci il 1 yanvar
 - 2018–ci il 1 yanvar
 - 2023–cü il 13 mart
144. Dəniz nəqliyyatı ilə daşıma müqavilələrinin sayı hansı cavabda doğru verilmişdir.
- 4
 - 5
 - 3
 - 2
 - 6
145. Hansı cavabda qeyri–həyat sığortası doğru ifadə olunmuşdur.
- sığortalının ölümü ilə bağlı risklərin sığortasıdır
 - sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır
 - sığortalının əlilliyi ilə bağlı risklərin sığortasıdır

- sığortalının sağlamlığının itirilməsi ilə bağlı risklərin sığortasıdır
- sığortalının ölümü, sağlamlığı, iş qabiliyyətinin qismən və ya tamamilə itirilməsi ilə bağlı risklərin sığortasıdır

146. Sığortalı hansı cavabda doğru ifadə olunmuşdur.

- sığorta ödənişindən faydalanmağa çalışan şəxsdir
- sığorta müqaviləsinin tərəfidir
- sığorta obyektinin sığortalanmasında marağı olan, bunun üçün müəyyən tədbirlər görən sığorta müqaviləsinin tərəfidir
- sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir
- sığortaçının maliyyə fəaliyyətinə nəzarət edən şəxs

147. Sığorta terminidir.

- sülh sazişi
- qeyri proporsional sığorta
- ədalət məhkəməsi
- yol hərəkəti qaydaları
- kompleks ədədlər

148. Yük avtomobillərinin sığorta məbləği hansı göstəriciyə görə təyin olunur.

- istifadə oluna yanacaq növünə görə
- mühərrikin həcminə görə
- yanacaq sərfiyyatına görə
- buraxıla bilən maksimum kütlə
- apararına oxların sayına görə

149. Sığorta vasitəçisi deyil:

- prodüktor
- sığorta agentı
- broker
- mühasib
- frontiq

150. Sığorta müqaviləsinə xitam verilməsi halları hansı cavabda doğru ifadə olunmuşdur.

- nəqliyyat vasitəsinin sahibi iş yerini dəyişdikdə
- yol nəqliyyat hadisəsi baş verdikdə
- nəqliyyat vasitəsi oğurlandıqda
- sığorta müqaviləsinin qüvvədə olduğu müddət bitdikdə
- nəqliyyat vasitəsi sahibi sağalmaz xəstəliyə tutulduqda

151. Sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə xitam verildikdə bir tərəf digərinə məlumat verməlidir.

- 20 gün əvvəl
- 25 gün əvvəl
- 30 gün əvvəl
- 15 gün əvvəl
- 10 gün əvvəl

152. Sığorta obyektı hesab olunur.
- sığortaçının qanuna zidd fəaliyyəti
 - nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması
 - nəqliyyat vasitəsinin texniki baxışı
 - sığortalının qanuna zidd olmayan hər hansı əmlak mənafeyi
 - yol polisinin qanuna zidd fəaliyyəti
153. Sığorta haqqı məbləğlərinin hesablanması qaydası kim tərəfindən müəyyənləşdirilir.
- Sığortaçı
 - Aktuar
 - Broker
 - Sığorta nəzarəti orqanı
 - Milli Bank nümayəndələri
154. Şərqi Avropa ölkələri arasında qəbul olunmuş konvensiyaya görə iddia və narazılıq müddəti qəbul olunmuşdur.
- 7 ay
 - 1 ay
 - 6 ay
 - 9 ay
 - 45 gün
155. Netto–tarif $T_N = T_{\Theta} + T_R$ düsturu ilə hesablanır. Əgər T_R netto–taifin risk əlavəsidirsə T_{Θ} hansı kəmiyyəti ifadə edir.
- netto tarifiin əsas hissəsi
 - orta sığorta ödənişi
 - sığorta fondundakı xərcləri
 - brutto–dərəcəni
 - neto tarifiin risk dərəcəsi
156. Yüklərin sığortasında sığorta obyektidə doğru verilməmişdir.
- yükün istehsalat qusurları
 - avtomobil nəqliyyatı ilə daşınan yüklər
 - dəniz nəqliyyatı ilə daşınan yüklər
 - idxal və ixrac olunan yüklərin zədələnməsi
 - qarışıq nəqliyyatla daşınan yüklər
157. Hansı cavabda sığorta terminləri doğru ifadə olunmuşdur
- əhalinin sayı
 - kitab
 - zəncirvari qəza
 - təkrar sığorta
 - neft konsorsumu
158. Sığorta müqaviləsinin bağlanması üçün əsas sənəd hansı cavabda doğru verilmişdir.
- sürücülük vəsiqəsi
 - nəqliyyat vasitəsi sahibin sığortaçıya yazıl ərizəsi

- nəqliyyat vasitəsinin texniki pasportu
- nəqliyyat vasitəsi sahibinin şəxsiyyət vəsiqəsi
- nəqliyyat vasitənin buraxılış ilini təsdiq edən sənəd

159. Hansı cavabda sığorta tarifi doğru ifadə olunmuşdur.

- iqtisadi səmərədir
- sığorta hadisəsi iştirakçıların topdan satış qiymətidir
- sığorta hadisəsi iştirakçıların pərakəndə satış qiymətidir
- sığorta hadisəsi iştirakçılarına dəyən zərərin maya dəyəri
- riskin pul ifadəsi ilə qiymətidir

160. Sığortanın funksiyaları hansı cavabda doğrudur.

- sığortanın tarif dərəcəsinin yüksək olması
- sığorta fəaliyyətinin öz xərcini ödəməməsi
- zərərin qapalı olması
- risk iştirakçılarının sayının çox olması
- sığorta fəaliyyətinin dövlət nəzarətində olması

161. CMR konvensiyasının təsis olunduğu il doğru doğru qeyd olunmuşdur.

- 1966–cı il
- 1961–ci il
- 1956–cı il
- 1976–cı il
- 2006–cı il

162. Avrasiya materiki ölkələrində fəaliyyət göstərən beynəlxalq dəmir yolu konvensiyaları hansı cavabda doğru ifadə olunmuşdur.

- Cənubi qafqaz ölkələri arasında qəbul olunmuş dəmir yolu konvensiyası
- Keçmiş sosialist ölkələri arasında qəbul edilmiş konvensiya və COTİF
- İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri arasında qəbul olunmuş beynəlxalq dəmir yolu konvensiyası
- Müstəqil Dövlətlər Birliyi üzv ölkələri arasında qəbul olunmuş beynəlxalq dəmir yolu konvensiyası
- Hindistan, Çin və digər Asiya ölkələri arasında qəbul olunmuş beynəlxalq dəmir yolu konvensiyası

163. Sığorta müqaviləsinə xitam verilməsi halı hansı cavabda doğru verilməmişdir.

- üçüncü şəxsin tələbi ilə
- qanunvericilikdə nəzərdə tutulmuş sığortaçı ləğv edildikdə
- sığorta obyektinin mövcudluğu bitdikdə
- hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə
- məhkəmə müqavilənin etibarsız olması haqqında qərar çıxartdıqda

164. Sığorta ödənişləri müəyyən edilir.

- qüvədə olan tarif dərəcələrinə və azaldıcı (artıcı) əmsallara görə
- nəqliyyat vasitəsinin istehsal olunduğu ölkə və buraxılış ilinə görə
- nəqliyyat vasitəsinin satış qiymətinə görə
- nəqliyyat vasitəsinin sərnişin tuumuna görə
- nəqliyyat vasitəsinin yüklətmə qabiliyyətinə görə

165. Tam kasko sığortanın tətbiq olunduğu hallar hansı cavabda doğru verilmişdir.
- sərxoş, toksik və psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsinin istismarı
 - müəyyən olunmuş dövlət texniki baxışdan keçməyən nəqliyyat vasitəsinin istismarı
 - yol–hərəkəti qaydalarına görə nasaz nəqliyyat vasitəsinin istismarı
 - nəqliyyat vasitələrinin oğurlanması
 - sürücülük vəsiqəsini müvafiq sürücülük kateqoriyası olmayan şəxs tərəfindən idarə olunması
166. Sığortaçını təsis edə bilən təşkilatı–hüquqi formalar hansı cavabda doğru ifadə olunmuşdur.
- siyasi partiyalar
 - bir və ya bir neçə hüquqi şəxslər
 - ictimai birliklər
 - qeyri kommersiya təşkilatları
 - vəkillər kollegiyasının üzvləri
167. Əqd hansı cavabda doğru ifadə olunmuşdur
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş dövlət yol idarəsinin qərarı ilə iradə ifadəsidir
 - mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş birtərəfli iradə ifadəsidir
 - mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş iki tərəfli iradə ifadəsidir
 - mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş notarial qaydada iradə ifadəsidir
 - mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir
168. Əmlakı sığorta edən ilk sığorta palatası nə vaxt yaradılmışdır.
- XV əsr
 - XI əsr
 - XIII əsr
 - XVI əsr
 - VII əsr
169. Hansı cavabda sığorta terminləri doğru ifadə olunmamışdır
- yaşıl kart
 - daşımanın maya dəyəri
 - sığortalı
 - proporsional sığorta
 - sığorta riski
170. Sosial sığortanın növlərindən biridir:
- ekoloji risklərin sığortası
 - əlillik üzrə sığorta
 - nəqliyyat sığortası
 - əmlak sığortası
 - siyasi risklərin sığortası

171. Dəmir yolu nəqliyyatında sığorta təminatına daxil edilmir.

- zəlzələ, vulkan püskürməsi və s. kimi təbiət hadisələri
- yanğın və ya partlayış
- üçüncü şəxsin qunazid hərəkətləri
- sığortalının və onun nümayəndəsinin kobud ehtiyatsızlığı
- yer sürüşməsi və başqa təbii hadisələr

172. Könüllü sığorta hesab olunur.

- yol polisinin tələbi ilə bağlanan sığorta müqaviləsi
- sığortaçının tələbi ilə bağlanan sığorta müqaviləsi
- tərəflərin iradə azadlığından asılı olan sığorta müqaviləsi
- daşımaçıların tələbi ilə bağlanan sığorta müqaviləsi
- sənişinlərin tələbi ilə bağlanan sığorta müqaviləsi

173. Nəqliyyat sığortası hansı cavabda doğru ifadə olunmuşdur.

- nəqliyyat sığortası təkcə müxtəlif nəqliyyat vasitələri daşınan yüklərin deyil, həm də avtomobil, gəmi, dəmir yolu, hava nəqliyyatı vasitələrinin sığortasını nəzərdə tutur
- nəqliyyat sığortası təkcə müxtəlif nəqliyyat vasitələri ilə daşınan yüklərin deyil, həm də avtomobil, gəmi, hava nəqliyyatı vasitələrinin sığortasını nəzərdə tutur
- nəqliyyat sığortası təkcə müxtəlif nəqliyyat vasitələri ilə daşınan yüklərin deyil, həm də avtomobil, gəmi, dəmir yolu, hava nəqliyyatı və digər bütün nəqliyyat vasitələrinin sığortasını nəzərdə tutur
- nəqliyyat sığortası təkcə müxtəlif nəqliyyat vasitələri ilə daşınan yüklərin deyil, həm də dəmir yolu, hava nəqliyyat vasitələrinin sığortasını nəzərdə tutur
- təkcə hava nəqliyyatı ilə sənişinlərin sığortasını nəzərdə tutur

174. Yüklərin sığortasında orta sığorta ödənişinin orta sığorta məbləğinə nisbəti hansı həddə götürmək tövsiyyə olunur.

- 0,2 götürmək
- 0,2–dən az götürməmək
- 0,21 götürmək
- 0,4 götürmək
- 0,5–dən az götürməmək

175. Həyat sığortası üzrə müqavilələr kimlərlə bağlanır.

- ticarət obyektləri ilə
- hüquqi şəxslərlə
- fiziki şəxslərlə
- tədris müəssisələri ilə
- daşımaçı şirkətlərlə

176. Hansı konvensiyaya görə hava daşımalarda sənişinlər qarşısında məsuliyyət həddi 10000 ABŞ həcmində müəyyən edilmişdir.

- 1923–ci il Moskva Konvensiyası
- 1944–cü il Monreal Konvensiyası
- 1945–ci il Havana Konvensiyası
- 1945–ci il Varşava Konvensiyası
- 1929–cü il Varşava Konvensiyası

177. Riskin idarə olunması mərhələlərinə aid deyil.
- riskin qiymətləndirilməsi
 - məqsədin müəyyənləşdirilməsi
 - riskin müəyyənləşdirilməsi
 - riskin identifikasiyası
 - riskin idarə olunması üsulunun seçilməsi
178. Sığortanın növləri hansı cavabda doğru verilmişdir.
- nəqliyyat
 - tibbi
 - icbari
 - sosial
 - məsuliyyət
179. Əmlakı sığortası edən sığorta palatasıharada yaradılmışdır
- XII əsrin əvvəlində Romada
 - XII əsrin əvvəlində Londonda
 - XII əsrin ortalarında Moskvada
 - XII əsrin əvvəlində Almanıyanın Brukke şəhəri
 - XIII əsrin əvvəlində Almanıyanın Brukke şəhəri
180. Sığortanın iqtisadi kateqoriyasını xarakterizə etmir.
- məsuliyyət sığortası
 - zərərin qapalı paylanması
 - zərərin məkan və zamana görə paylanması
 - sığorta ödəmələrinin dönrəliyi
 - sığorta fəaliyyətinin öz xərcini ödəməsi
181. Sığorta şəhadətnaməsi hesab olunur.
- nəqliyyat vasitəsinin texniki pasportu
 - sığorta müqaviləsinin bağlanması təsdiq edən sənəd
 - sürücülük hüququnun əldə edildiyini təsdiq edən sənəd
 - yük müqaviləsi sənədi
 - sürücünün şəxsiyyətini təsdiq edən sənəd
182. Ölkəmizdə Kasko sığortaya qəbul olunmur.
- buraxılış ili 2000–ci ildən aşağı
 - buraxılış ili 2005–ci ildən aşağı
 - buraxılış ili 2001–ci il olan avtomobillər
 - buraxılış ili 2003–cü il olan minik avtomobilləri və avtobuslar
 - buraxılış ilindən asılı olmayaraq bütün avtobuslar
183. Sığorta riski hansı cavabda doğru ifadə olunmuşdur.
- ehtimal olunan elə hadisədir ki, dövlət ona görə sığortalıya kompensasiya ödəyir
 - sığortaçının iradəsindən asılı olaraq baş verən sığora hadisədir
 - sığortalının iradəsindən asılı olaraq baş verən hadisədir
 - ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır
 - ehtimal olunan elə hadisədir ki, sığortalı onun baş verməsinə görə cərimələnir

184. Beynəlxalq sığorta hüququnda ilk sığorta şirkəti hansı cavabda doğru ifadə olunmuşdur.
- MEQA Sığorta
 - Paşa sığorta
 - Alfa Sığorta
 - Lioyd Assosiasiyası
 - Xalq Sığorta
185. Hansı cavabda inkoterms 2010–a görə ticarət sazişlərinin tipləri doğru verilməmişdir.
- FOB, CFR
 - KXE
 - EXW
 - CIP
 - DAT, DAP
186. “Yaşıl kart” sisteminin təsis olunduğu tarix hansı cavabda doğru ifadə olunmuşdur.
- 1992–ci il
 - 1961–ci il
 - 1970–ci il
 - 1949–cü il
 - 2005–ci il
187. Sığortanın nəzarət funksiyasının mahiyyəti hansı cavabda doğru ifadə olunmuşdur.
- sığorta fondunun yaradılması və onun istifadəsinə nəzarət
 - sığorta haqqının tarif qiymətlərinin müəyyən olunmasına nəzarət
 - sığorta müqavilələrinin düzgün sənədləşməsinə nəzarət
 - sığortalının maliyyə imkanlarını qiymətləndirmək
 - sığorta haqqından vergi ödənişlərinə nəzarət
188. Yük sığortasının aid olduğu sığorta növü hansı cavabda doğru verilmişdir.
- könüllü
 - icbarı
 - sosial
 - kommersiya risklərin sığortası
 - heç biri
189. Avtomobili sığortalayan ilk şəxs olmuşdur.
- Corc Vaşinqton
 - Trumen Martin
 - Ford
 - Linkoyl
 - Adam Smit
190. Sığortanın təşkili formaları doğru ifadə olunmamışdır.
- məhdud məsuliyyətli sığorta
 - səhmdar sığorta
 - bazar sığortası
 - kooperativ sığorta

- heç biri

191. Sığorta hadisəsində ölüm halı olduqda sığorta məbləği sığortalıya ödənilir

- 100 %
- 50 %
- 60 %
- 45 %
- 70 %

192. Konsoment hansı cavabda doğru ifadə olunmuşdur.

- daşımaçının xeyrinə bağlanan ikitərəflidəşimə müqavilədir
- yük sahibinin xeyrinə bağlanan ikitərəflidəşimə müqavilədir
- ekspeditorun xeyrinə bağlanan ikitərəflidəşimə müqavilədir
- təkrar sığortaşının xeyrinə bağlanan ikitərəfli daşıma müqavilədir
- üçüncü şəxsin xeyrinə bağlanan ikitərəflidəşimə müqavilədir

193. Mühərrikin həcmi 50sm^3 – 1500sm^3 olan nəqliyyat vasitələrinin illik sığorta haqqı hesablandıqda, nəqliyyat vasitəsinin növünə görə əmsal hansı cavabda doğru verilmişdir.

- 2
- 1
- 3
- 6
- 7

194. Lisenziya doğru ifadə olunmuşdur.

- sığortaçıya sığorta brokerinə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd
- yük daşıma sənədi
- sığortaçının şəxsiyyətini təsdiq edən rəsmi sənəd
- sığortalının şəxsiyyətini təsdiq edən rəsmi sənəd
- sığortaçının sığorta sahəsində ali təhsilli olduğunu təsdiq edən sənəd

195. “Yaşıl Kart” sisteminə daxil olan ölkələrin sayı hansı cavabda doğru verilmişdir.

- 48
- 51
- 39
- 12
- 74

196. Sığorta işi subyektləri hansı cavabda doğru verilmişdir.

- daşımaçı şirkət
- istənilən fiziki şəxs
- ali təhsilli hər hansı hüquqi şəxs
- nəqliyyat vasitəsi
- aktuari, sığortaçı, və s

197. Əgər S_0 orta sığorta ödənişi, S orta sığorta məbləği və q sığorta hadisəsinin baş vermə ehtimalı olarsa $TR = S_0q/S$ düstusu ilə hesablanan kəmiyyət hansı cavabda doğru ifadə olunmuşdur.

- bir sığorta hadisəsi üzrə sığorta məbləği

- netto tarifə risk əlavəsi
- bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi
- bağlanılacaq sığorta müqavilələrin sayı
- netto–tarifin əsas hissəsi

198. Netto tarifin risk əlavəsi $T_R = S_{\bar{o}} q/S$ düsturu ilə hesablanır. Burada q sığortanın baş vermə ehtimalı, S orta sığorta məbləğidirsə $S_{\bar{o}}$ hansı kəmiyyəti ifadə edir.

- orta sığorta ödənişi
- sığorta müqaviləsi üzrə sığorta məbləği
- netto–tarifin risk əlavəsi
- netto tarifin əsas hissəsi
- sığorta olunan əmtəənin topdan satış qiyməti

199. Riskə nəzarətin neçə forması var.

- 5
- 2
- 1
- 3
- 7

200. Könüllü sığortanın obyektləri hansı cavabda doğru verilməmişdir.

- kənd təsərrüfatı məhsullarının sığortası
- nəqliyyat vasitələrinin sığortası
- yük və baqajların sığortası
- tibbi xərclərin sığortası
- icbari fərdi qəza sığortası